

# Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı yayıb. AZERTAC bəyanatı təqdim edir.

“Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətciliyi bütün dövrlərde müxtəlif təxribatlara el atıb. Onilliklər ərzində erməni təbligatı maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” töredildiyini sübut etməyə və bütün dünyani buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, acliq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrədə ermənilərdən daha çox türklər həlak olub.

Əger məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ix-tisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmcinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.

Rəsmi İrəvanın məkrli siyasetinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfeng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərqi əyalətlərinin “Qərbi Ermənistən” adlandırılmasının da həmin iddiaların rəsmiləşdirilməsinə xidmet edir.

Ermənistən tarixi faktların səxtiləşdirilməsi və ekspansiya siyaseti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 məndən çox türk-müsəlman öldürüllər. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistən hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət töredildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmış ən ağır cinayətlərindəndir. Aqressiv erməni siyasetinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikiili standartlar siyasetinin təcəssümüdür.

Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkərə təkcə Ermənistən və erməni lobisi deyil, həmcinin regionla bağlı imperialist maraqlar gədən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq aletidir və ikiili standartlar siyasetinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətləriñindən Mərkəzi Anadoluda töredikləri amansız qətlərin hesabını istəyərdilər.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyen ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümmülikdə bəşəriyyətin dayanıqlı sülh-pərvər inkişafına təhdid törədir.

1. Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
2. Vətəndaş Həmrəyliyi Partiyasının sədrı Sabir Rüstəmxanlı
3. “Ana Vətən” Partiyasının sədrı Fəzail Ağamalı

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrı Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyasının sədrı Fazıl Mustafa
6. Vəhdət Partiyasının sədrı Tahir Kərimli
7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədrı Elşən Musayev
8. Demokratik İslahatlar Partiyasının sədrı Asım Mollazadə
9. Vətəndaş Birliyi Partiyasının sədrı Sabir Hacıyev
10. Milli Cəbhə Partiyasının sədrı Razi Nurullayev
11. REAL Partiyasının sədrı İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyasının sədrı İqbal Ağa-zadə
13. Klassik Xalq Cəbhəsi Partiyasının sədrı Mirmahmud Fətayev
14. Azərbaycan Xalq Partiyasının sədrı Pənah Hüseyn
15. Azərbaycan Demokrat Partiyasının sədrı Sərdar Cəlaloğlu
16. Böyük Azərbaycan Partiyasının sədrı Elşad Musayev
17. Vətəndaş və İnkıbat Partiyasının sədrı Əli Əliyev
18. Azərbaycan Milli İstiqlal Partiyasının sədrı Arzuxan Əlizadə
19. Ağ Partiyanın sədrı Tural Abbaslı
20. “Ədalət” Partiyasının sədrı İlyas İsmayılov
21. Milli Dirçəliş Hərəkatı Partiyasının sədrı Fərəc Quliyev
22. Müasir Mütəşəkkil Partiyasının sədrı Hafiz Hacıyev
23. Azad Demokratlar Partiyasının sədrı Sülhəddin Əkbər
24. Azərbaycan Liberal Demokrat Partiyasının sədrı Fuad Əliyev
25. “Milli Vəhdət” Partiyasının sədrı Yunus Oğuz
26. Aydınlar Partiyasının sədrı Qulamhüseyn Əlibəyli
27. Azərbaycan Namine Alyans Partiyasının sədrı Abutalib Səmədov
28. Azərbaycan Sosial Demokrat Partiyasının sədrı Araz Əliyev
29. Yeni Zaman Partiyasının sədrı Musa Ağayev
30. Azərbaycan Sosial Rifah Partiyasının sədrı Əsli Kazımova
31. Cümhuriyyət Xalq Partiyasının sədrı Bədrəddin Quliyev
32. Müstəqil Xalq Partiyasının sədrı Əflan İbrahimov
33. “Birlik” Partiyasının sədrı Xudadat Xudiyev
34. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədrı Hacıbaba Əzimov
35. Milli Həmrəylik Partiyasının sədrı Əlisahib Hüseynov
36. Azərbaycan Respublikaçılar Partiyasının sədrı Sübut Əsədov
37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədrı Kamil Seyidov
38. Azadlıq Partiyasının sədrı Əhməd Orucov
39. Azərbaycan Təkamül Partiyasının sədrı Teyyub Qənioğlu
40. Azərbaycan Milli Demokrat Partiyasının sədrı Tufan Kərimov
41. Azərbaycan Liberal Partiyasının sədrı Əvəz Temirxan
42. “Qorqud” Partiyasının sədrı Firudin Kərimov
43. Milli Demokrat İdrak Partiyasının sədrı Osman Əfəndi
44. Milli Kongres Partiyasının sədrı İxtiyar Şirinov
45. Geləcək Azərbaycan Partiyasının sədrı Ağasif Şakiroğlu
46. Sosial Ədalət Partiyasının sədrı Mətləb Müttəllişov
47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov
48. “Azərbaycan Mübarizləri” Partiyasının sədr müavini Səadət Müslümova